


Sığorta sinifləri	2024-cü il		2025-ci il		Dinamika	
	Sığorta haqları	Sığorta ödənişləri	Sığorta haqları	Sığorta ödənişləri	Sığorta haqları	Sığorta ödənişləri
	min manatla					
Könüllü sığortalar üzrə - cəmi:	1,011,330	613,016	1,138,898	773,824	13%	26%
Həyat sığortası üzrə, o cümlədən:	643,841	477,471	751,491	636,979	17%	33%
Həyatın yaşam sığortası	599,197	474,155	701,003	631,554	17%	33%
Həyatın ölüm halından sığortası	34,182	2,646	38,301	3,431	12%	30%
Əmək qabiliyyətinin sığortası	3,608	199	4,324	478	20%	140%
Sağalmaz xəstəliklərdən sığorta	6,853	472	7,863	1 515	15%	221%
Qeyri-həyat sığortası üzrə, o cümlədən	367,489	135,545	387,407	136,845	5%	1%
Şəxsi sığorta, o cümlədən:	133,982	97,621	146,529	90,372	9%	- 7%
Tibbi sığorta	123,087	96,642	133,026	89,204	8%	- 8%
Xaricə səfər edən vətəndaşların sığortası	5,579	650	5,945	731	7%	12%
Fərdi qəza və xəstəlik sığortası	5,316	329	7,559	437	42%	33%
Əmlak sığortası, o cümlədən:	233,507	37,924	240,878	46,474	3%	23%
Əmlakın sığortası, o cümlədən:	204,698	37,543	206,977	46,302	1%	23%
Hava nəqliyyatı vasitələrinin sığortası	21,823	793	15,298	0	- 30%	- 100%
Əmlakın yanğından və digər risklərdən sığortası	88,953	3,769	85,525	4,010	- 4%	6%
Avtoneqliyyat vasitələrinin sığortası	66,032	23,296	78,626	32,463	19%	39%
Yüklərin (nəqliyyat) sığortası	7,011	1,762	6,454	521	- 8%	- 70%
Kənd təsərrüfatı heyvanlarının sığortası	2,104	1,331	4,725	558	125%	- 58%
Su nəqliyyat vasitələrinin sığortası	6,480	1,342	3,279	0	- 49%	- 100%
Kənd təsərrüfatı bitkiləri məhsullarının sığortası	12,133	5,250	12,832	8,751	6%	67%
Əmlakın sığortası ilə bağlı digər siniflər, o cümlədən:	86	0	160	0	87%	0
Mülki məsuliyyətin sığortası, o cümlədən:	23,039	306	27,725	111	20%	- 64%
Hava nəqliyyatı vasitələri sahiblərinin mülki məsuliyyətinin sığortası	795	7	3,946	0	396%	- 100%
Ümumi mülki məsuliyyətin sığortası	15,065	241	12,272	61	- 19%	- 75%
Avtoneqliyyat vasitələri sahiblərinin mülki məsuliyyətinin sığortası	3,633	53	5,642	36	55%	- 31%
Peşə məsuliyyətinin sığortası	2,041	2	2,094	13	3%	424%
İşgötürənin məsuliyyət sığortası	804	0	675	0	- 16%	0
Yük daşıyanın mülki məsuliyyətinin sığortası	63	3	179	1	184%	- 73%
Su nəqliyyatı vasitələri sahiblərinin mülki məsuliyyətinin sığortası	15	0	2,179	0	14 142%	0
Mülki-hüquqi müqavilə üzrə mülki məsuliyyətin sığortası	621	0	738	0	19%	0
Kredit sığortası, o cümlədən:	5,259	76	5,681	60	8%	- 20%
Kreditlərin sığortası	5 259	76	5,681	60	8%	- 20%
Qanşiq maliyyə risklərinin sığortası, o cümlədən:	510	0	496	0	- 3%	0
İşin dayanması ilə bağlı risklərdən sığorta	510	0	496	0	- 3%	0
İcbari sığortalar üzrə - cəmi:	341,856	139,696	365,811	146,571	7%	5%
Həyat sığortası üzrə	90,180	5,781	101,519	5,953	13%	3%
İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta	90,180	5,781	101,519	5,953	13%	3%
Qeyri-həyat sığortası üzrə	251,676	133,915	264,292	140,618	5%	5%
Avtoneqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası	167,711	129,997	182,114	137,593	9%	6%
Daşınmaz əmlakın icbari sığortası	82,699	3,310	80,804	2,778	- 2%	- 16%
Daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası	1,103	159	1,185	164	7%	3%
Sərnişinlərin icbari fərdi qəza sığortası	126	67	147	82	16%	23%
Digər icbari sığorta növləri	37	381	42	0	15%	- 100%
Yekun	1,353,185	752,712	1,504,709	920,395	11%	22%


Azərbaycan sığorta bazarında 2025-ci ilin nəticələrini 2024-cü ilin nəticələri ilə müqayisə etdikdə, sığorta haqlarının 11% artaraq 1 milyard 353 milyon 185 min manatdan, 1 milyard 504 milyon 709 min manata qədər yüksəldiyi müşahidə olunur.

Hesabat dövründə Azərbaycanın sığorta bazarının böyüməsində 3 istiqamət mühüm rol oynayıb: Həyatın yaşam sığortası, Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası və KASKO sığorta. Belə ki, Həyatın yaşam sığortası növü üzrə sığorta haqlarında 101 milyon 806 min manat, Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası istiqamətində 14 milyon 403 min manat, KASKO sığorta üzrə isə 12 milyon 595 min manat artım qeydə alınmışdır.




Təqdim olunan qrafiklərdən də görünür ki, 2025-ci il üzrə sığorta ödənişlərinin həcmində 2024-cü ilin nəticələri ilə müqayisədə 22% artım müşahidə olunmuşdur. Ödənişlərin faiz göstəricisinin artım səbəbi olaraq Həyatın yaşam sığorta növü üzrə ödənişlərin 157 milyon 400 min manat dəyərində yüksəlməsidir. 2025-ci il üzrə ümumi sığorta ödənişlərinin 70%-i həyat sığortası, 30%-i isə qeyri-həyat sığortası sinfinin payına düşür.


Bazar payı
(sığorta haqları üzrə 2024-cü il)




Bazar payı
(sığorta ödənişləri üzrə 2024-cü il)



Bazar payı
(sığorta haqları üzrə 2025-ci il)




Bazar payı
(sığorta ödənişləri üzrə 2025-ci il)




2024-cü və 2025-ci illərin yekun müqayisəsinə əsasən, yığımlarda könüllü sığorta növlərinin 127 milyon 569 min manat artaraq sığorta bazarının 76% hissəsini əhatə etdiyi görünür. Könüllü sığortalar üzrə ödənişlər isə bazar payının 84%-ni özündə əks etdirir.

**Könüllü TOP 5 – 2025-ci il
Sığorta haqları üzrə**




- həyatın yaşam sığortası
- tibbi sığorta
- əmlakın yanğından və digər risklərdən sığortası
- avtonəqliyyat vasitələrinin sığortası
- həyatın ölüm halından sığortası
- Digər

**Könüllü TOP 5 – 2025-ci il
Sığorta ödənişləri üzrə**




- həyatın yaşam sığortası
- tibbi sığorta
- avtonəqliyyat vasitələrinin sığortası
- kənd təsərrüfatı bitkiləri məhsullarının sığortası
- əmlakın yanğından və digər risklərdən sığortası
- Digər

**İcbari TOP 3 – 2025-ci il
Sığorta haqları üzrə**



- AVSMMS
- İBHİS
- DƏİS

**İcbari TOP 3 – 2025-ci il
Sığorta ödənişləri üzrə**



- AVSMMS
- İBHİS
- DƏİS

Qeyd:

AVSMMS - Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin sığortası


İBHİS - İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta

DƏİS - Daşınmaz əmlakın icbari sığortası

HƏYAT SİĞORTASI ÜZRƏ DİNAMİKA (2024 - 2025-ci illər üzrə sığorta haqları)



HƏYAT SİĞORTASI ÜZRƏ DİNAMİKA (2024 - 2025-ci illər üzrə sığorta ödənişləri)



Həyat sığortası məhsulları 2025-ci il üzrə yerli sığorta bazarının böyüməsinə təkan verən sığorta sinfidir. 1 milyard 504 milyon 709 min manat yığımın 57%-ni, yəni 853 milyon 10 min manatı bu sığorta sinfinin payına düşür. Həyat sığortası sinfində bütün yığımların 82%-ni Həyatın yaşam sığortası, 4%-ni Həyatın ölüm halından sığortası, 1%-ni isə Sağalmaz xəstəliklərdən sığorta növləri üzrə yığımlar təşkil edir. Sığorta bazarının inkişafına təkan verən daha bir məhsul isə İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta (İBHİS) növüdür. Bu növ üzrə yığımlar da həyat sığortası sinfi üzrə ümumi yığımların 12%-ni təşkil edir.

QEYRİ-HƏYAT SİĞORTASI ÜZRƏ DİNAMİKA (2024 - 2025-ci illər üzrə sığorta haqları)

Dinamika (min manatla)	Sığorta növü	
9.939	Tibbi sığorta	8%
365	Xaricə səfər edən vətəndaşların sığortası	7%
2.243	Fərdi qəza və xəstəlik sığortası	42%
12.595	Avtonəqliyyat vasitələrinin sığortası	19%
2.621	Kənd təsərrüfatı heyvanlarının sığortası	125%
699	Kənd təsərrüfatı bitkiləri məhsullarının sığortası	6%
3.151	Hava nəqliyyatı vasitələri sahiblərinin mülki məsuliyyətinin sığortası	396%
2.009	Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin sığortası	55%
53	Peşə məsuliyyətinin sığortası	3%
116	Yük daşıyanın mülki məsuliyyətinin sığortası	184%
2.164	Su nəqliyyatı vasitəsi sahiblərinin mülki məsuliyyətinin sığortası	14142%
116	Mülki-hüquqi müqavilə üzrə mülki məsuliyyətin sığortası	19%
422	Kreditlərin sığortası	8%
14.403	Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası	9%
81	Daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası	7%
21	Sərnişinlərin icbari fərdi qəza sığortası	16%
5	Digər qeyri-həyat sığorta növləri	15%

2024-cü ilə nisbətdə 2025-ci ildə yığılan məbləğə görə könüllü sığorta növlərində 19 milyon 919 min manat artım qeydə alınıb. Cədvəldə keçən ildən bu ilə nəzərən faiz göstəricisi olaraq Su nəqliyyatı vasitələri sahiblərinin mülki məsuliyyətinin sığortası növündə xüsusi artım müşahidə olunur. Eyni zamanda, artan məbləğ olaraq Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası və Avtonəqliyyat vasitələrinin sığortası növlərini də vurğulamaq olar.


Azərbaycan Respublikasının Mərkəzi Bankı, Azərbaycan Sığortaçılar Assosiasiyası, ASA Tədris Mərkəzi, Azərbaycan Banklar Assosiasiyası və Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyanın birgə əməkdaşlığı ilə "Bank Sığortaçılığının Cari Vəziyyətinin Qiymətləndirilməsi" mövzusunda tədqiqat işi yekunlaşdırıldı. 2025-ci ilin avqust-sentyabr aylarını əhatə edən və 404 respondent arasında aparılan sorğuya əsasən, "Hazırda hansı sığorta məhsullarından istifadə edirsiniz?" sualına 6% respondent Avtonəqliyyat vasitələrinin sığortası (KASKO) növü üçün "bəli" cavabını vermişdir. Onlar əsasən, sığorta agentləri (23,1%) və sığorta şirkətlərinin (46,2%) vasitəsilə bu sığorta məhsulunu əldə etdiklərini bildiriblər.

Respondentlərin 4,7%-i isə bildirib ki, son bir il ərzində KASKO sığorta məhsulu haqqında təklif, onlara banklarda xidmət aldıkları zaman olunmuşdur. Onların 1/3-i bu təklifi qəbul etmişdir.

76 respondent bu sığorta məhsulu barəsində məlumatlılığı əsasən, sosial media vasitəsilə əldə etdiyini bildirib.

"Hansı sığorta məhsulunu almaq ehtimalını yüksək qiymətləndirirsiniz?" sualına isə "KASKO sığorta məhsulu" deyə cavab verənlərin sayı 29,7% olmaqla siyahıda ikinci yerdə qərarlaşıb.

QEYRİ-HƏYAT SİĞORTASI ÜZRƏ DİNAMİKA
(2024 - 2025-ci illər üzrə sığorta haqları)




QEYRİ-HƏYAT SİĞORTASI ÜZRƏ DİNAMİKA (2024 - 2025-ci illər üzrə sığorta ödənişləri)

Dinamika (min manatla)	Sığorta növü	
81	Xaricə səfər edən vətəndaşların sığortası	12%
108	Fərdi qəza və xəstəlik sığortası	33%
241	Əmlakın yanğından və digər risklərdən sığortası	6%
9.167	Avtonəqliyyat vasitələrinin sığortası	39%
3.501	Kənd təsərrüfatı bitkiləri məhsullarının sığortası	67%
10	Peşə məsuliyyətinin sığortası	424%
7.596	Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası	6%
5	Daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası	3%
15	Sənişinlərin icbari fərdi qəza sığortası	23%

Qeyri-həyat sığorta sinfi üzrə ödənişlərə gəldikdə isə, yuxarıdakı cədvəldə qeyd olunduğu kimi, 2025-ci ildə 3 əsas növdə faiz göstəricilərinə görə yüksəliş xüsusi diqqət çəkir. Bunlardan 424% artımla birinci yerdə Peşə məsuliyyətinin sığortası növü qərar tutur. Kənd təsərrüfatı bitkiləri məhsullarının sığortası növü 67% artımla ikinci yeri tutur. Avtonəqliyyat vasitələrinin sığortası növü 39% artımla növbəti yerdə qərarlaşır.

Lakin məbləğ üzrə ən böyük ödəniş qeyri-həyat sığortası üzrə 140 milyon 618 min manatla yenə də icbari sığorta növlərinin payına düşür.

QEYRİ-HƏYAT SİĞORTASI ÜZRƏ DİNAMİKA (2024 - 2025-ci illər üzrə sığorta ödənişləri)



Yuxarıdakı cədvəldə göründüyü kimi yığımlardakı artımlarla müqayisədə ödənişlərdə azalma ilə müşahidə olunan bir neçə sığorta növləri əks olunmuşdur. Bunlar keçən ilə nəzərən 7 milyon 438 min manat az ödənişlə Tibbi sığorta və 773 min manat az ödənişlə Kənd təsərrüfatı heyvanlarının sığortası növləridir.

QEYRİ-HƏYAT SİĞORTA ŞİRKƏTLƏRİ ÜZRƏ DİNAMİKA (2024 - 2025-ci illər üzrə)


№	Qeyri-həyat Sığorta Şirkətləri	2024 -cü il		2025-ci il		Dinamika	
		Sığorta haqları (min manatla)	Sığorta ödənişləri (min manatla)	Sığorta haqları (min manatla)	Sığorta ödənişləri (min manatla)	Sığorta haqları	Sığorta ödənişləri
1	"A-Qroup Sığorta Şirkəti" ASC	18.717	13.875	20.738	12.014	11%	- 13%
2	"AtaSığorta" ASC	10.394	4.297	10.031	5.857	- 3%	36%
3	"Atəşgah" Sığorta Şirkəti ASC	76.436	29.018	63.804	40.469	- 17%	39%
4	"Aqrar Sığorta" ASC	14.080	6.408	17.300	9.156	23%	43%
5	"Azərbaycan Sənaye Sığorta" ASC	24.943	12.099	33.190	13.143	33%	9%
6	"AzSığorta" ASC	9.019	1.527	8.239	1.836	- 9%	20%
7	"Xalq Sığorta" ASC	24.699	9.951	25.410	10.883	3%	9%
8	"İpək Yolu Sığorta" ASC	6.210	256	5.734	227	- 8%	- 11%
9	"Qala Sığorta" ASC	79.351	17.351	78.940	27.067	- 1%	56%
10	"Meqa Sığorta" ASC	36.217	15.699	33.150	16.146	- 8%	3%
11	"PAŞA Sığorta" ASC	317.560	141.292	355.163	140.665	12%	- 0,44%
YEKUN		617.627	251.773	651.699	277.463	6%	10%

Ödənişlərə münasibətdə 2025-ci ildə vəziyyət belədir: Sığorta ödənişlərinə görə bazarda 56% artım ilə "Qala Sığorta" Şirkəti birinci yerdə qərarlaşdı. İkinci yeri 43% artım ilə "Aqrar Sığorta Müştərək Sığorta Şirkəti", "Atəşgah" Sığorta Şirkəti isə üçüncü yeri 39% artımla tutdu.


Beləliklə, biz hesabat dövrü ərzində bazar üzrə bütün sığorta ödənişlərinin 30%-nin qeyri-həyat sığorta şirkətləri tərəfindən həyata keçirildiyini görə bilirik.

Qeyri-həyat sığorta şirkətləri TOP-5 (sığorta haqları üzrə)

- "PAŞA Sığorta" ASC
- "Qala Sığorta" ASC
- "Atəşgah" Sığorta Şirkəti ASC
- "Azərbaycan Sənaye Sığorta" ASC
- "Xalq Sığorta" ASC




- "PAŞA Sığorta" ASC
- "Qala Sığorta" ASC
- "Atəşgah" Sığorta Şirkəti ASC
- "Azərbaycan Sənaye Sığorta" ASC
- "Xalq Sığorta" ASC




Qeyri-həyat sığorta şirkətləri TOP-5 (sığorta ödənişləri üzrə)

- "PAŞA Sığorta" ASC
- "Atəşgah" Sığorta Şirkəti ASC
- "Qala Sığorta" ASC
- "Meqa Sığorta" ASC
- "Azərbaycan Sənaye Sığorta" ASC



- "PAŞA Sığorta" ASC
- "Atəşgah" Sığorta Şirkəti ASC
- "Qala Sığorta" ASC
- "Meqa Sığorta" ASC
- "Azərbaycan Sənaye Sığorta" ASC



HƏYAT SİĞORTA ŞİRKƏTLƏRİ ÜZRƏ DİNAMİKA (2024 - 2025-ci illər üzrə)

№	Sığortaçının adı	2024-cü il		2025-ci il		Dinamika	
		Sığorta haqları (min manatla)	Sığorta ödənişləri (min manatla)	Sığorta haqları (min manatla)	Sığorta ödənişləri (min manatla)	Sığorta haqları	Sığorta ödənişləri
1	"Atəşgah Həyat" Sığorta Şirkəti ASC	90.939	53.230	112.492	69.792	24%	31%
2	"Xalq Həyat" Sığorta Şirkəti ASC	11.366	5.937	11.963	4.877	5%	- 18%
3	"Qala Həyat" Sığorta Şirkəti ASC	25.677	4.279	30.848	2.607	20%	- 39%
4	"Meqa Həyat" Sığorta ASC	11.640	1.028	17.958	4.583	54%	346%
5	"PAŞA Həyat Sığorta" ASC	594.399	418.779	679.750	561.073	14%	34%
YEKUN		734.020	483.252	853.010	642.932	16%	33%


Yığımlara münasibətdə 2025-ci ildə vəziyyət yuxarıdakı qrafikdəki kimidir. Belə ki, sığorta yığımlarına görə bazarda 6 milyon 318 min manat artım ilə "Meqa Həyat" Sığorta Şirkəti birinci yerdə qərarlaşdı. İkinci yeri 24% artımla "Atəşgah Həyat" Sığorta Şirkəti, üçüncü yeri 20% artımla "Qala Həyat" Sığorta Şirkəti tutdu.

Ümumi bazar üzrə yığımların 679 milyon 750 min manatı, faiz etibarilə 45%-i "PAŞA Həyat Sığorta" ASC-nin payına düşür.


Beləliklə, biz ümumi bazar üzrə bütün sığorta yığımlarının 57%-nin həyat sığorta şirkətləri tərəfindən həyata keçirildiyini görə bilirik.

Həyat sığorta şirkətləri TOP- 5 (sığorta haqları üzrə)

- "PAŞA Həyat Sığorta" ASC
- "Atəşgah Həyat" Sığorta Şirkəti ASC
- "Qala Həyat" Sığorta Şirkəti ASC
- "Meqa Həyat Sığorta" ASC
- "Xalq Həyat" Sığorta Şirkəti ASC




679.750




- "PAŞA Həyat Sığorta" ASC
- "Atəşgah Həyat" Sığorta Şirkəti ASC
- "Qala Həyat" Sığorta Şirkəti ASC
- "Meqa Həyat Sığorta" ASC
- "Xalq Həyat" Sığorta Şirkəti ASC

Həyat sığorta şirkətləri TOP-5 (sığorta ödənişləri üzrə)

- "PAŞA Həyat Sığorta" ASC
- "Atəşgah Həyat" Sığorta Şirkəti ASC
- "Xalq Həyat" Sığorta Şirkəti ASC
- "Meqa Həyat Sığorta" ASC
- "Qala Həyat" Sığorta Şirkəti ASC



561.073



- "PAŞA Həyat Sığorta" ASC
- "Atəşgah Həyat" Sığorta Şirkəti ASC
- "Xalq Həyat" Sığorta Şirkəti ASC
- "Meqa Həyat Sığorta" ASC
- "Qala Həyat" Sığorta Şirkəti ASC